

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə müasbiqə şərtləri

I-V ixtisas qrupları üzrə müsabiqə şərtləri

Cari ildə I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının ikinci mərhələsində iki müxtəlif ixtisas qrupu üzrə imtahan verən abituriyent müvafiq müsabiqə şərtlərini ödədiyi halda, hər iki ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilər. Müsabiqədə iştirak etmək üçün abituriyentlərin nəticələri aşağıdakı tələbləri ödəməlidir:

I ixtisas qrupu üzrə:

- Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır;
- “Riyaziyyat”, “Fizika”, “Kompüter elmləri”, “Nəqliyyat tikintisi mühəndisliyi”, “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Geologiya”, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən az olmayan abituriyentlər buraxılır;
- **Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti, Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ), Bakı Mühəndislik Universiteti və Bakı Ali Neft Məktəbi istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının** müsabiqəsinə attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dən az olmayan abituriyentlər buraxılır;
- Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanının ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişində ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:

Torpaqsünaslıq və aqrokimya	<i>Azərbaycan Dövlət Aqrar Universiteti Lənkəran Dövlət Universiteti</i>
Meşəçilik	<i>Lənkəran Dövlət Universiteti Qərbi Kaspi Universiteti</i>
Aqronomluq	<i>Lənkəran Dövlət Universiteti</i>
Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi	<i>Naxçıvan Dövlət Universiteti</i>
Texnologiya müəllimliyi	<i>Naxçıvan Dövlət Universiteti Gəncə Dövlət Universiteti Lənkəran Dövlət Universiteti</i>
Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi	<i>Azərbaycan Texnologiya Universiteti</i>
Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi	<i>Qərbi Kaspi Universiteti</i>
Çoxişlənən malların texnologiyası mühəndisliyi	<i>Azərbaycan Texnologiya Universiteti Azərbaycan Kooperasiya Universiteti Mingəçevir Dövlət Universiteti</i>
İstehlak mallarının ekspertizası və marketinqi	<i>Azərbaycan Texnologiya Universiteti Azərbaycan Kooperasiya Universiteti Qərbi Kaspi Universiteti Azərbaycan Dövlət Aqrar Universiteti</i>

Poliqrafiya mühəndisliyi	Qərbi Kaspi Universiteti
--------------------------	--------------------------

- **Azərbaycan Dövlət Aqrar Universitetinin** "Aqromühəndislik", "Balıqçılıq və balıqçılıq təsərrüfatı işi", "Meşəçilik", "Aqronomluq", "Zootexniklik", "Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi" ixtisasları və **Naxçıvan Dövlət Universitetinin** "Torpaqşünaslıq və aqrokimya" ixtisası üzrə ayrılmış yerlərinin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

II ixtisas qrupu üzrə:

- Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır;
- **Dövlət ali təhsil müəssisələrinin ("ADA" Universiteti istisna olmaqla) "Beynəlxalq münasibətlər" və "Regionşünaslıq (regionlar üzrə)" ixtisaslarının** müsabiqəsinə xarici dil fənni üzrə nisbi balı 30-dan az olmayan abituriyentlər buraxılır;
- **Dövlət ali təhsil müəssisələrinin ("ADA" Universiteti və Bakı Mühəndislik Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının** müsabiqəsinə attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;
- Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:

Marketinq	Gəncə Dövlət Universiteti Lənkəran Dövlət Universiteti Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı Azərbaycan Texnologiya Universiteti Mingəçevir Dövlət Universiteti Azərbaycan Kooperasiya Universiteti Azərbaycan Universiteti Xəzər Universiteti "Odlar Yurdu" Universiteti Bakı Biznes Universiteti Azərbaycan Dövlət Aqrar Universiteti Qərbi Kaspi Universiteti Bakı Avrasiya Universiteti
Biznesin idarə edilməsi	Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı Gəncə Dövlət Universiteti Azərbaycan Texnologiya Universiteti Mingəçevir Dövlət Universiteti Lənkəran Dövlət Universiteti Azərbaycan Dövlət Aqrar Universiteti Azərbaycan Universiteti "Odlar Yurdu" Universiteti Qərbi Kaspi Universiteti Bakı Biznes Universiteti Xəzər Universiteti Azərbaycan Kooperasiya Universiteti Bakı Avrasiya Universiteti
Kommersiya	Azərbaycan Texnologiya Universiteti Azərbaycan Universiteti Azərbaycan Kooperasiya Universiteti
Regionşünaslıq (regionlar üzrə)	Qərbi Kaspi Universiteti Xəzər Universiteti Bakı Avrasiya Universiteti
Turizm və otelçilik	Naxçıvan Dövlət Universiteti

	<p><i>Gəncə Dövlət Universiteti</i> <i>Mingəçevir Dövlət Universiteti</i> <i>Lənkəran Dövlət Universiteti</i> <i>Bakı Dövlət Universitetinin</i> <i>Qazax filialı</i> <i>Azərbaycan Dövlət İqtisad</i> <i>Universitetinin Zaqatala filialı</i> <i>Azərbaycan Texnologiya</i> <i>Universiteti</i> <i>Azərbaycan Kooperasiya</i> <i>Universiteti</i> <i>Qərbi Kəspə Universiteti</i> <i>Xəzər Universiteti</i> <i>"Odlar Yurdu" Universiteti</i> <i>Naxçıvan Universiteti</i></p>
--	---

III ixtisas qrupu üzrə:

- Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır;
- **Dövlət ali təhsil müəssisələrinin "Tərcümə (dillər üzrə)"** ixtisasının müsabiqəsinə xarici dil fənni üzrə nisbi balı 30-dan az olmayan abituriyentlər buraxılır;
- **Dövlət ali təhsil müəssisələrinin ("ADA" Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının** müsabiqəsinə attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;
- **Azərbaycan İlahiyyat İnstitutunun ixtisasları** üzrə müsabiqəyə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər buraxılır;
- Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifariş əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:

Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması	<i>Naxçıvan Dövlət Universiteti</i> <i>Lənkəran Dövlət Universiteti</i>
Sosial iş	<i>Naxçıvan Dövlət Universiteti</i> <i>Gəncə Dövlət Universiteti</i> <i>Bakı Dövlət Universitetinin</i> <i>Qazax filialı</i> <i>Azərbaycan Universiteti</i> <i>Azərbaycan Əmək və Sosial</i> <i>Münasibətlər Akademiyası</i> <i>Azərbaycan Kooperasiya</i> <i>Universiteti</i>

IV ixtisas qrupu üzrə:

- Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır;
- **Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının** müsabiqəsinə attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;
- Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifariş əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:

Baytarlıq	<i>Lənkəran Dövlət Universiteti</i>
Ekologiya	<i>Lənkəran Dövlət Universiteti</i> <i>Azərbaycan Kooperasiya</i> <i>Universiteti</i> <i>Qərbi Kəspə Universiteti</i>

- **Azərbaycan Dövlət Aqrar Universitetinin "Baytarlıq", "Su bioehtiyatları və akvabitkilər", "Ekologiya", "Əczaçılıq"** ixtisasları və **Naxçıvan Dövlət Universitetinin "Baytarlıq"** ixtisası üzrə ayrılmış yerlərinin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

V ixtisas qrupu üzrə:

V ixtisas qrupu üzrə müsabiqə qəbul imtahanının birinci mərhələsinin və qabiliyyət imtahanının nəticələrinə əsasən aparılır. Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini cari ildə bitirib V ixtisas qrupu üzrə

ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər müvafiq qəbul imtahanı vermirlər və müsabiqədə cari ilin buraxılış imtahanındakı nəticələri əsasında iştirak edirlər.

Ali təhsil müəssisələrinin **V ixtisas qrupunda** qabiliyyət imtahanlarının nəticələri **balla qiymətləndirilən** xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun balı, qabiliyyət imtahanlarının nəticələri **məqbullu qiymətləndirilən** xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qəbul (cari ilin məzunları üçün buraxılış) imtahanında topladığı ümumi balı əsasında aparılır. Müsabiqə şərtləri **“Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtləri”** adlı cədvəldə verilmişdir.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtləri

İxtisasın adı	Minimal bal	II mərhələ üzrə minimal bal	Qabiliyyət imtahanının yekun nəticəsi
I qrup			
Memarlıq	200	100	məqbul
III qrup			
İslamşünaslıq	150	50	məqbul
Jurnalistika	200	100	məqbul
V qrup			
Fiziki tərbiyə və çağırışa qədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə) Musiqi müəllimliyi Rəqs müəllimliyi Təsviri incəsənət müəllimliyi Dizayn Bədən tərbiyəsi və idman Məşqçi (idman növü üzrə)	60	---	məqbul
Dekorativ sənət İnstrumental ifaçılıq Solo oxuma Dirijorluq Bəstəkarlıq Musiqişünaslıq Estrada sənəti Xalq çalğı alətləri ifaçılığı Aktyor sənəti Rejissorluq Operator sənəti Rəngkarlıq Qrafika Heykəltəraşlıq Xoreoqrafiya sənəti (sahələr üzrə)	60	---	6

Qeyd: Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları haqqında ətraflı məlumat "Abituriyent" jurnalının xüsusi buraxılışı olan **"Xüsusi qabiliyyət imtahanları"** jurnalının ilk sayında nəşr ediləcəkdir. Burada xüsusi qabiliyyət tələb edən ixtisasların yığcam xarakteristikası, bu ixtisaslar üzrə müsabiqə şərtləri və kədr hazırlığının hansı ali təhsil müəssisələrində aparılması haqqında məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiya, şəkillər, cədvəllər, normativlər əksini tapacaq.

11 illik təhsil bazasında kolleclərə qəbul üzrə müsabiqə şərtləri

Abituriyentlər müsabiqədə iştirak etmək üçün Azərbaycan dili və ya rus dili (tədris dilinə uyğun olaraq), riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verirlər. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman,

fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər. İmtahanda abituriyentlərə Azərbaycan (rus) dili fənnindən 30, riyaziyyat fənnindən 25 və xarici dil fənnindən 30 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunur. İmtahan fənləri üzrə tapşırıqların strukturu aşağıdakı kimidir:

Xarici dil

- Dinləyib-anlamaya dair mətn (publisistik və ya dialoq formalı) və mətnə aid 6 tapşırıq: yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 3 və qapalı tipli 3 tapşırıq;
- Qapalı tipli 16 tapşırıq;
- Oxuyub-anlamaya dair mətn və mətnə aid 8 tapşırıq; yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 4 və qapalı tipli 4 tapşırıq.

Azərbaycan (rus) dili

- Dil qaydalarına dair 10 qapalı tipli tapşırıq;
- Oxuyub-anlamaya dair 2 mətn (bədi, publisistik formalı) və hər mətnə aid 10 tapşırıq (cəmi 20 tapşırıq): yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 5 və qapalı tipli 5 tapşırıq.

Riyaziyyat

- Qapalı tipli 13 tapşırıq;
- Cavabların kodlaşdırılması tələb olunan açıq tipli 5 tapşırıq;
- Həllinin ətraflı şəkildə yazılması tələb olunan açıq tipli 7 tapşırıq.

Qəbul imtahanında abituriyentlərin toplaya biləcəkləri maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. Səhv cavablar düz cavabların nəticəsinə təsir etmir. İmtahanın müddəti 3 saatdır.

Müsabiqə abituriyentin qəbul imtahanında topladığı ümumi bal əsasında aparılır. Müsabiqəyə qəbul imtahanında topladıqları **ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan** abituriyentlər buraxılırlar (*xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir*).

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə **ümumi balı 40-dan** az olmayan (*fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir*) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından **“məqbul”** alan abituriyentlər buraxılırlar.

9 illik təhsil bazasında kolleclərə qəbul üzrə müsabiqə şərtləri

Qəbul imtahanı iki mərhələdə keçirilir. İmtahanın birinci mərhələsi üzrə abituriyentlərə Azərbaycan (rus) dili fənnindən 20, riyaziyyat fənnindən 10 və xarici dil fənnindən 15 olmaqla, ümumilikdə 45 tapşırıq təqdim edilir. İmtahanın birinci mərhələsinin fənləri üzrə tapşırıqların strukturu aşağıdakı kimidir:

Xarici dil

- Dinləyib-anlama mətni (publisistik və ya dialoq) üzrə 6 tapşırıq (2 yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli və 4 qapalı tipli);
- Oxuyub-anlama mətni üzrə 9 tapşırıq (4 yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli və 5 qapalı tipli). Azərbaycan (rus) dili
- Oxuyub anlamaya dair 2 mətn (bədi, publisistik), hər mətn üzrə 10 tapşırıq (5 yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli və 5 qapalı tipli).

Riyaziyyat

- Həllinin ətraflı şəkildə yazılması tələb olunan 10 açıq tipli tapşırıq.

İkinci mərhələdə hər bir fənn üzrə 30 tapşırıq olmaqla, ümumilikdə Azərbaycan (rus) dili, riyaziyyat və xarici dil fənlərindən 90 qapalı tipli test tapşırığı təqdim edilir. Qəbul imtahanında abituriyentlərin toplaya biləcəkləri maksimal bal 300 baldır. Səhv cavablar düz cavabların nəticəsinə təsir etmir.

Müsabiqəyə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.